

## Yeni hədəf və ideyalar axtarışında

FAMİN  
SALMANOV

AMEA Gənc Alim və  
Mütəxəssislər Şurasının  
sədri, dosent, fizika üzrə  
fəlsəfə doktoru



Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının məhsuldar fəaliyyəti ilə de yadda qalmadı. Belə ki, Akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və şuranın illik fəaliyyət planına uyğun olaraq həm ənənəvi işlər davam etdirilmiş, eyni zamanda, bir sırada yeni layihələr də həyata keçirilmişdir.

Şuradan yerinə yetirdiyi elmi-ictimai fəaliyyət sonda gənclərin elme marağının artması, onların kəmiyyət və keyfiyyət nöqtəyi-nəzərdən Azərbaycan və dünya elminə fayda getirməsi ilə nəticələnir. Təbii ki, bu işdə Akademiyanın prezidenti, akademik Akif Əlizadə tərəfindən gənc mütəxəssislərimizin fəaliyyətinin stimullaşdırılmasına yönələn diqqət və qayğının təsiri böyükdür. Ötən ildən 35 yaşa qədər elmlər doktorluğunu üzrə disser-tasiya müdafiə edən gənc alımlara mükafatın təsis olunması və bu günə qədər 2 gənc mütəxəssisin bu böyük mükafata layiq görülməsi elmi gənclik arasında sağlam rəqəbatın yaranmasına, doktorluq müdafiə işlərinin sürətlənməsinə səbəb olmuşdur.


Akademiyada gənc alim və mütəxəssislərin fəaliyyətində diqqət çəkən məqamlardan başlıcası əksər elmi bölmələr üzrə institutların təqdim etdikləri illik elmi nəticələrin sırasında gənclərin nailiyyətlərinə rast gəlinməsidir. Mesələn, molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və sair sahələrdə beynəlxalq seviyyəli müştərək tədqiqatlara qoşularaq mü Hüüm nəticələre imza atan və həmin nəticələri "Web of sciences" elmi bazalarında refe-

ratlaşdırılmış impakt faktoru yüksək olan jurnal-larda dərc etdirən gənc alim və mütəxəssislərimizi-sin sayı günbögün artır.

AMEA-nın kadr potensialını inkişaf etdirmək məqsədilə, hesabat ilində AMEA RH tərəfindən elmi müəssisələrə ünvanlanan müvafiq sərəncamlı əlaqədar, gənc alim və mütəxəssislər üçün ayrı-ayrı institutlarda mühazirə-seminarların təşkil olunması nəzərdə tutulmuşdur. Aparıcı alımlar tərəfindən yerinə yetirilən tədqiqatçıların nəticələrini özündə eksetdirən belə silsilə mühazirələrin institutlarda fəaliyyət göstərən gənc alim və mütəxəssislərin elmi seminarlarında əvvəlcədən tətib olunmuş plan üzrə ilboyu keçirilməsi həmin təşkilatlarda fəaliyyət göstərən şuralar tərəfindən 2018-ci ildə de davam etdirilmişdir. Bununla əlaqədar əksər institutlarda belə silsilə seminarlar təşkil olunub.

Şura hesabat dövründə AMEA-nın elmlə təhsilin vəhdətinin yaradılması siyasetinə töhve vermek və ən əsası elmi təşkilat və müəssisələrde aparılan tədqiqatları ictimailəşdirmək, həmçinin Akademiyanın müvafiq institutlarında təhsil alan magistrantların elmə daha ciddi həvəs göstərmələrini təşkil etmək üçün AMEA Rəyasət Heyətinin Elm və Təhsil Baş İdaresi ilə birlikdə "Magistr-2018" müsabiqəsini keçirmiş və qalibləri mükafatlandırılmışdır.

Bundan əlavə, hesabat ilində tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidisiplinər innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığı önem verilmişdir.



Şəkil 1.



Şəkil 2.

dir. Bu baxımdan cari ildə Azərbaycan Texniki Universitetində "Elmin sırt qatarı" layihesinin təqdimatı keçirilmiş, informasiya və biotibbi texnologiyaların yeniliklərindən istifadə etməklə həyata vəsiqi qazanmış ixtilər haqqında məlumat verən AzTU televəsütlə öz ixtilərini startap layihələr kimi sənayeye, istehsalat tətbiq etmək niyyətində olduğunu qeyd etmişlər.

Gənc Alım və Mütəxəssislər Şurası elmə təhsilin vəhdiyyəsinin möhkəmləndirilməsi siyasetinə uyğun olaraq öz fealiyyətini genişləndirməkdədir. Artıq ayrı-ayrı institutlardakı gənclər şuraları müstəqil şəkildə "Bu günün şagirdi, sababun alımı" layihəsi çərçivəsində şəhər və rayon məktəblərinin "Kiçik Akademiya"lar ile six əməkdaşlıq edirlər. Bu sıradan AMEA Fizika İnstitutundan gənclərinin S.C.Pişəver adına Respublika Humanitar Fənlər Gimnaziyasında məktəblilərlə görüşünü qeyd etmək olar (şəkil 1). Elmə istedadlı məktəblilərin marağının artırılması üçün gimnaziyada yeni yaradılan Kiçik Elmi Akademiyannın strukturunu ilə tanış olunmuş, məktəblilər üçün elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirilmişdir.

AMEA-nın AR Təhsil Nazirliyi ilə ən uğurlu əməkdaşlığının nümunası olan "Sababun alımları" yedinci respublika müsabiqəsi çərçivəsində sababun alımı olacaq istedadlı məktəblilərin layihələrinin hazırlanmasına gənc mütəxəssislerimizin böyük rüvadır. 2018-ci ilin may ayında baş tutan bədəfəki yarışmaya 22 şəhər və rayonun ümum-

təhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib. Elmi Ekspertiyyat Komissiyasının qərarına əsasən, onlardan 260-1 150 elmi layihə ilə müsabiqəyə qatılıb. Bu il 79 şagirdin hazırladığı 46 layihə müsənflər heyəti tərəfindən seçilib. I yera 12 şagird (7 layihə), II yera 28 şagird (15 layihə), III yera 39 şagird (24 layihə) layiq görüllüb. Qalib olan ekşər məktəblilərin layihələri məhz Akademiya institutlarında gənclərimiz dəstək verdiyi elşənlər olmuşdur.

Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və eldə olunan nailiyətlərin geniş ictimaiyyətə çatdırılmasında, eyni zamanda, gələcəyin alımı olacaq istedadlı şagirdlərdə elmə marağın formalşdırılmasında AMEA institut və təşkilatlarında əsas vasitələrden biri de "Açıq qapı" günləri bu il ərzində de ardıcıl olaraq davam etdirilmişdir (şəkil 2). Demek olar ki, bütün bölmələr üzrə institutlarda qrup halında məktəblilərin AMEA-nın elmi-texniki bazalarla ilə tanışlığı mümkün olmuşdur.

Gənclərin fealiyyətinin stimullaşdırılmasının həlliçi vasitesi olan müsabiqələr artıq ənənə halını almışdır, öz ehət dairesini de genişləndirməkdədir. Belə müsabiqələr 2018-ci ildə "İlin gənc alımı", "İlin tədqiqatçı layihəsi", "On yaxşı elmi məruzə" və s. adlı müsabiqələr ekşər institutlarda keçirilmişdir.

Akademiyin institutlarında gənclər üçün təsis olunan adlı mükafatların verilmesi 2018-ci ildə davam etdirilmişdir. Məsələn, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Akademik Murtuza Nəğıyev" adına mükafat, Aşqarlar Kimyası İnstitutundan da işi gənclər üçün "Akademik Əli Quliyev" adına mükafat il ərzində fərqlənən gənclər verilmişdir.

Artıq neçə ildir ki, ölkəmiz elm sahəsində de beynəlxalq tədbirlər və sahibiliyi edir. Gənc alım və mütəxəssislərimizın xarici həmkarları ilə bir araya gotirilməsinə hədəfleyən beynəlxalq konfrans, elmi forumlar hər dəfə fərqli formatda təqdim olunmaqdadır. Bu il de Akademiya və onun institutları gənclərin bir neçə möhtəşəm beynəlx-



Şəkil 3.

xalq konfrans və simpoziumlarının yer aldığı məkan olmusdur. Sevindirici həldür ki, bəzi institutlarda gənclər üçün ixtisaslaşmış beynəlxalq konfranslar keçirilənmiş enənə halını almışdır. Xüsusən geoloq gənclərimizin əsərəyə getirdiyi və AMEA Geoloji və Geofizika İnstitutunu yaradılmasının 80 illiyinə həsr olunmuş "Geoloji və geofizikanın müasir problemlərinin həlliində infor-masiya texnologiyaları" mövzusundan VII beynəlxalq elmi konfrans döyünnün 18 ölkəsindən 140-dan çox gənc tədqiqatçını yerli həmkarları-mızla bir araya gotirmiş və gelecek birgə əməkdaşlıq üçün gözlə platforma yarada bilmişdir (şəkil 3).

Eləcə də AMEA Neft və Qaz İnstitutunun gəncləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu və Gənclər və İdmə Nazirliyi tərəfindən elan edilmiş gənc alım və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsində qalib olmuş, "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi" həsr edilmiş I beynəlxalq məktəb-seminarla fərqli düzündən və maraqlı müzakirələrə qoşulan gənc alım və tələbələrin istedad və yaradıcılıq imkanlarını ortaya qoymaq üçün yeni addımlar atılmışdır.

AMEA Gənc Alım və Mütəxəssislər Şurasının Binaeqədi Rayon İcra Hakimiyyəti, YAP Binaeqədi Rayon Təşkilatı, Narınc Uşaq Psixiologiya Mərkəzi ilə birgə keçirdiyi ənənəvi II Beynəlxalq ailə və uşaq psixiologiyası elmi-praktik konfransı cəmiyyətini üçün bu gün aktual olan ailə və uşaq psixiologiyası (ailedaixli münasibətlər, ailə krizisi situasiyaları doğru yonətmə, ailə danışmanlığı, valideyin və övlad münasibətlərinin düzgün qurulması və s.), uşaqlarda psixioloji və logopedist problemlər, inkişaf və yaş problemləri kimi mühüm məsələlər Türkçəyə dəvət olunmuş 4 peşəkar professor həyətinin iştirakı ilə müzakirə edilmişdir.

O cümlədən suranın əməkdaşlığı lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan "Azərbaycanda gənclər və elm siyaseti: ənənəviliyin və müasirliyin harmoniyası" mövzusunda elmi-praktik konfrans üçün məkan olaraq bu dəfə Sumqayıt, tərəfdəş olaraq isə Sumqayıt şəhər YAP Gənclər Birliyi seçilmişdir. Bu tədbir vasitəsilə ölkəde yüksəkxitaslı elmi kadrların hazırlanmasına, Azərbaycan elminin bütün istiqamətlərdə inkişafı və dünya elmine integrasiya olunmasında əməkdaşlığı lider Heydər Əliyevin böyük rol olsuğu gənclərin diqqətini çatdırılmışdır.

Fealiyyət planına uyğun olaraq AMEA Gənc Alim və Mütəxəssislər Şurasının beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığı yeni mərhələdə davam etməkdir. 8-11 avqust 2018-ci ilde Qazaxıstanın paytaxtı Astana şəhərində «BURABAY FORUM: beynəlxalq əməkdaşlıq» adlı gənc alimlərin Beynəlxalq Forumu keçirilmişdir. Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu və həmin fondun Elmi Şurasının təşkilatçılığı ilə baştadan bu mötəbər elmi tədbirdə Qazaxıstan dövlət orqanlarının rəsmiləri, ali təhsil müəssisələrinin rektörleri, MDB respublikalarının Gənc Alımlar şuralarının sədrləri və gənc alimlərdən ibarət 8 ölkənən 100-dən çox nümayəndəsi iştirak etmişdir. Sevindirici həldər ki, bu tədbirdə Azərbaycanı Akademiya gənclərindən ibarət nümayəndə heyəti temsil etmişdir. Forumda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının fealiyyəti və gələcək əməkdaşlıq perspektivləri də müzakirə mövzusu olmuşdur.

AMEA Gənc Alim və Mütəxəssislər Şurası ötən il elmi fealiyyətə yanaşı, ictimai tədbirlərin təşkilinə de önmər vermişdir. Tüsusiş gənclərimizin vətəndaşlıq və votonpərvərlik təbəyi üçün 20 Yanvar faciesinin 28-ci ildönümüne həsr olunan "20 Yanvar hadisəsi və Aprel döyüslərinin milli ruhumuzun inkişafındakı rolü" adlı kitabın təqdimat mərasimi gənclərdə "20 Yanvar" faciesinin və "Aprel döyüsləri"nin Azərbaycan kimi mürəkkəb bir coğrafi məkanda yaşayan vətəndaşlarımızın möhökəm və sarsılmaz milli iradəyə sahibliyi, eləcə də düşmənlərə qarşı münasibətdə aysiq və yenilməz olmaları baxımından əhəmiyyətli olduğu qənaətin formalaşdırılmışdır.

1918-ci il azərbaycanlıların soyqırımının 100 iliyinə həsr olunmuş anım tədbiri də bu qəbildəndir. Ermənilərin törətdiyi bu qanlı cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının formalaşdırılması və qorunmasında

bele marifləndirmə tədbirlərinə böyük ehtiyac olunduğu bildirilmişdir.

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, Akademiya İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstoyile ulu önder Heydər Əliyevin 95-ci ildönümüne həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərinin V institutlararası futbol çempionatı da cari ildə uğurla davam etdirilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri ənənəvi olaraq mükafatlandırılmışdır.

Elmin töbliği və populyarlaşdırılması və digər istiqamətlərde ölkənin aparıcı kültəvi informasiya vasitələri ilə six əməkdaşlıq cari ilde də davam etdirilmişdir. Şuranın "gencalmilər.az" sayti ve feysbuk səhifəsi öz fealiyyətini davam etdirmiş, gənc alim və mütəxəssislərin faydalı elmi mübadilə və müzakirələri təmin olunmuşdur. Eyni zamanda, şuranın keçirdiyi bütün tədbirlər, ayrı-ayrı gənc təqqaqtıcların eldre etdikləri nailiyyətlər AzTV, İTV, Lider TV, Xəzər TV və digər televiziya kanallarının müxtəlif programlarında işıqlandırılmışdır. Gənclərin fealiyyəti ilə bağlı yeniliklər davamlı olaraq şuranın təsis etdiyi [www.gencalmilər.az](http://www.gencalmilər.az) vəb saytında da yerləşdirilir. Onu da qeyd edək ki, yeni təsis edilən saytımızın geniş oxucu kütlösi vardır. Sayt elm yönülü saytlar arasında ilk öncül yerləddir.

Yuxarıda qeyd olunanları ümumiləşdirib qeyd etmek olar ki, şura tərefindən illik fealiyyət planında nəzərdə tutulan bütün məsələlər vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsinə baxmayaraq, Akademiya gəncliyi görülen işlərlə heç vaxt kifayətlənə bilməz. Azərbaycan elminin parlaq sabahı üçün Gənc Alim və Mütəxəssislər Şurası həmişə yeni hədəf və ideyalar axtarşındadır. Təbii ki, bundan sonra da AMEA gənclərinin elmi inkişafına xidmət edən istənilən təşəbbüsü real imkanlara çevirməyə çalışacaqı.